

H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi

Respublikamızda fəaliyyət göstərən incəsənət və musiqi məktəbləri uşaqların estetik zövqünün, o cümlədən musiqi savadlarının formalaşmasında böyük rol oynayır. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tabeliyində olan musiqi və incəsənət məktəbləri son zamanlar daha çox fəallıq göstərirlər. Bu məktəblər təkcə uşaqların musiqi təhsili ilə deyil, eyni zamanda, onların məktəbdənkənar təlim-tərbiyəsi və şəxsiyyət kimi formalaşması üçün də çox iş görür. Bu baxımdan Bakı şəhərinin Nəsimi rayonundakı H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi daha çox fəallıq göstərir. Bu məktəb təkcə dərslər keçməklə deyil, eyni zamanda, onların əsl musiqiçi kimi, Vətənə yararlı şəxsiyyət kimi yetişməsi üçün təhsilin sisteminin bütün forma və me-



todlarından istifadə edir. Məktəbin direktoru, Əməkdar müəllim, təcrübəli pedaqoq Mehriban Rüstəмова ilə söhbət edərkən məlum oldu ki, bu təhsil ocağının nailiyyətləri təkcə məktəbdaxili tədris-tərbiyə, mədəni tədbirlərin keçirilməsi ilə deyil, eyni zamanda, burada yaradılan uşaqların öz fəaliyyət kollektivlərinin işində də özünü göstərir. Elə bu səbəbdən də məktəb təkcə rayon deyil, həm də respublika tədbirlərində fəal iştirak edir. Məktəb məzunlarının musiqi təmayüllü ali və orta ixtisas məktəblərinə daxil olması, respublika əhəmiyyətli müsabiqə, festival və olimpiadalarda fəxri yerlər tutması məktəbin böyük nailiyyətlərindən xəbər verir.

7 nömrəli uşaq musiqi məktəbi şagirdlərinin Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə çıxışları isə artıq bir ənənə şəklini almışdır. Təsədüfi deyildir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ulu öndərimiz Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 95 illiyinə həsr olunmuş konsert məktəbin nailiyyətlərindən biri kimi qeyd oluna bilər.

Respublikanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə baş tutan bu konsertdə A.Rzayev, Niyazi, D.Şostokoviç, Q.Foqler, Raxmaninov, F.Əmirov, H.Xanməmmədov və başqa tanınmış bəstəkarların əsərləri ifa olundu.

Məktəbin şagirdlərindən Ayan Hacıyeva, Məhəmməd Rüstəməzadə, Damla İstəkli, Əli Əlizadə, İlkin Əliyev və başqa şagirdlərin ifası bir daha onu göstərdi ki, məktəb indi əsl intibah dövrünü yaşayır.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları, Bəturə Məmmədəliyeva, Mehriban Qurbanova, bəstəkar Sərdar Fərəcov və başqaları iştirak etmişlər. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi.

2018.- 3 iyun.- S.8

Zabit CAVADOV,
"Respublika".